

Musiqisünaslıq

DOI 10.5281/zenodo.11203042

OPERA JANRINDA YAZILMIŞ ƏSƏRLƏRDƏ VALİDEYN-ÖVLAD MÜNASİBƏTLƏRİNİN TƏCƏSSÜMÜ

İradə Abbasova, Vasfi Çilinçir

Təqdim olunan məqalədə müxtəlif illərdə opera janrında yazılmış əsərlərdə valideyn-övlad münasibətləri araşdırılmışdır. Məqalədə Qərbi Avropa, Rusiya və Azərbaycan bəstəkarlarının bəzi operalarında ata, ana və onların övladları arasında münasibətlərin əsərin süjet xəttinə təsiri məsələləri nəzərdən keçirilmiş və əldə olunmuş nəticələr ümumiləşdirilmişdir. Məqalədə C.Verdinin "Rigoletto" və "Aida", A.Darqomjskinin "Su pərisi", A.Borodinin "Knyaz İqor", A.Rimski-Korsakovun "Qar qız" və "Çar gəlini", Ü.Hacıbəylinin "Koroğlu", F.Əmirovun "Sevil" və F.Əlizadənin "İntizar" operaları araşdırılmışdır. Nəzərdən keçirilən bu operalarda valideyn-övlad münasibətləri, eləcə də ailə dəyərləri çərçivəsində obrazların psixoloji vəziyyətləri araşdırılmışdır. Məqalədə ilk dəfə olaraq, opera janrında yazılmış əsərlərdə valideyn-övlad münasibətləri tədqiq edilmiş və hər bir əsərdə məzmundan asılı olaraq, bu mövzuya yanaşma tərzinin xüsusiyyətləri işıqlandırılmışdır. Nəzerə çatdırılmışdır ki, valideyn-övlad münasibətlərində saf hissələrlə yanaşı, düzgünlük və ədalətlik prinsipinə riayət olunması nəzərə çarpan cəhətdir. Həmçinin, valideyn-övlad münasibətlərinin operalarının musiqi dilində ifadə olunması və süjet xəttinin inkişafının istiqamətlənməsində əhəmiyyəti vurgulanmışdır.

Açar sözlər: bəstəkar, opera, valideyn-övlad münasibətləri, aria, arioso, dramaturji inkişaf

Giriş

Valideyn-övlad münasibətləri son dövrlərdə cəmiyyətdə baş verən proseslərin, hadisələrin fonunda daha dərin əhəmiyyət kəsb etmeye başlamışdır. Ata-oğul, ata-qız, ana-oğul, ana-qız münasibətləri insanların həyatında təzahür etdiyi kimi, opera janrında da yazılmış əsərlərə də daxil olmuş və müxtəlif bəstəkar yanaşmalarında ifadə olunmuşdur. Bu mövzuya musiqili-səhnə janrlarında yazılmış əsərlərdə, xüsusilə də operalarda daha çox rast gəlinir.

Qərbi Avropa, Rusiya və Azərbaycan bəstəkarlarının opera janrında yazılmış əsərlərində valideyn-övlad münasibətləri bir çox hallarda operanın əsas süjet xəttini təşkil edir. Hadisələrin inkişafı, süjet xəttinin istiqamətlənməsi, obrazların hiss və həyecanlarının açılması, onların müxtəlif tərəflərdən təcəssüm olunması, dramaturji məsələlərin həlli və en əsası mənəvi dəyərlərin müəyyənləşməsində operada verilən valideyn-övlad münasibətlərinin mühüm rolу vardır. Mənəvi-əxlaqi dəyərlərin göstərilməsi

kontekstində cəmiyyətin tərbiyə sisteminde mövcud olan yanaşmaların dəyişdirilməsi bir çox operalarda öz əksini tapmışdır. Maraqlısı budur ki, valideyn-övlad münasibətləri hər bir operada fərqli şəkildə ifadə olunmuşdur. Bu münasibətlər yalnız mənəvi dəyərlər çərçivəsində deyil, həm də əsərin süjet xəttinin daha kəskin verilməsi və operada baş verənləri dərinləşdirmək məqsədi də daşıyır. Valideyn-övlad münasibətlərinə əsaslanan musiqili səhnə-əsərlərində yalnız övlad qarşısında olan öhdəliklər deyil, həm də onların cəmiyyət, vətən üçün faydalı olması, vətənpərvər ruhda böyüdülməsi məqsəd kimi irəli sürülmüşdür.

Mövzunun təqdimatı

Nəzərdən keçirdiyimiz opera əsərlərində valideyn-övlad münasibətləri daha çox psixoloji aspektidə işıqlandırılmışdır. Emosional münasibətlər, məsuliyyətli öhdəliklər, yaşadığı mühitə uyğun olan azad şəxsiyyət obrazının yaradılması bir çox operaların məzmununda

öz eksini tapmışdır. Opera jannında yazılmış eserlerde valideyn-övlad münasibətləri cəmiyyətə qarşı yönələrək, baş verən haqsızlıqlara öz etirazını bildirir. Bəstəkar sanki cəmiyyətə və onun haqsız qanunlarına etirazını bu çərçivədə, xüsusilə opera janının qanuna uyğunluqları ilə göstərmək, yaratdığı obrazlar vasitəsilə mövqeyini ifadə edir. Əksər operalarda valideyn-övlad münasibətləri obrazın özünəninə formalaşdırır, qəhrəmanların duyğularını və hissələrini ifadə etməsinə səbəb olur.

Operalarda əksər hallarda fərqli mühitləri və cəmiyyətləri təmsil edən insanların talelerinin mühitin təsirilə formalaşlığı irəli sürürlər və bəstəkar sanki hadisələrin inkişafında öz təsirini müəyyənləşdirməyə çalışır.

Bu baxımdan həm Qərbi Avropa və Rusiya, həm də Azərbaycan bəstəkarlarının operalarını nəzərdən keçirərkən, valideyn-övlad münasibətlərinə fərqli yanaşmalar müşahidə edilir. Qarşılıqlı hörmət, övlada məhəbbət hissələri ilə yanaşı, etiraz və ədalətin bərqərar olmasına cəhd edilməsi və bu məqsəd uğrunda mübarizə aparılması da valideyn-övlad münasibətlərinin əsasını təşkil edir.

Problemin həlli

Qərbi Avropa musiqisində opera jannında yazılmış eserlər arasında valideyn-övlad münasibətlərinin ən parlaq nümunəsi C.Verдинin "Rigoletto" operası hesab oluna bilər. "Rigoletto" operasında ata və övlad arasında münasibətlər kəskin və faciəvi şəkildə verilmiş, sadə insanların taleyi həyatın amansız mühiti fonunda göstərilmişdir. Fransız dramaturqu V.Hüqonun "Kral əylənen" dramı əsasında yazılan bu operanın əsas ideyasını mənəviyyatsız saray əhlinə qarşı sadə adamların saf hissələri və yüksək mənəvi keyfiyyətlərinin mühitin acı reallıqları qarşısında açılması təşkil edir. "Rigoletto" operası haqqında Ş.Həsənova yazır: "Verdi hadisələrin cərəyan etdiyi yeri və iştirakçıların adını dəyişməli olmuşdur. Libretto müəllifi F.Piave hadisələri İtaliyanın Mantuya əyalətinə köçürmüştür. Fransa kralı əvəzinə Mantuyanın hersoqu əsas qəhrəmanlardan biridir. Təlxək Trubule əvəzinə Rigoletto, onu qızı Blanş əvəzinə Cilda surəti daxil edilmişdir" [3, s. 53].

Qərbi Avropa musiqisində yaranan operalarla müqayisədə "Rigoletto" operasında ata-övlad münasibətləri operanın əsas inkişaf xəttini təşkil edərək, insan faciəsini ön plana çəkir. Yeganə sevimli qızını itirən atanın faciəsi operanın dramatik əsasını təşkil edir. Onun faciəsinin mənbəyi, Rigolettonun da hiss etdiyi kimi, qoca qraf Monteronun qorxulu lənətidir. Ona görə də operanın əsas və yeganə leytmotivi - orkestr girişinin başlandığı lənət leytmotividir. Qraf Monteronun bir ata kimi faciəsi sanki onun taleyini yaşamalı olacaq Rigolettonun faciəsinin başlangıcıdır. Bəstəkar ata-övlad münasibətlərinin kədərli və faciəvi ifadəsini bu əsərdə qabarık verərək, taleyin amansızlığını insan həyatını məhvə aparmasını əks etdirmişdir. Bu münasibətləri dərinləşdirmək məqsədilə bəstəkar hər bir obrazın parlaq musiqi xarakterini yaradır. Operanın

mərkəzində duran faciəvi qəhreman olan təlxək Rigolettonun obrazı mürəkkəb və çoxtərəfli bir şəkildə verilmişdir. Bəstəkar bu obrazda saray əhlinə nifret hissini yaşatsa da, əslində Rigoletto öz qızını dərin məhəbbətlə sevən qayğılaş bir atadır və bütün bu cəhətlər onun musiqi səciyyəsində əksini tapmışdır. Rigolettonun çoxcəhətli obrazı onun müxtəlif musiqi nümunələrində, eləcə də qızı Cilda ilə oxuduğu duet səhnələrində bir ata kimi açılır. Rigolettonun operanın ikinci pərdəsində "Kurtizanlar" deyə saray əyanlarına müraciət edərək oxuduğu ariyası əslində qızının taleyinə görə sarsıntı keçirən atanın faciəsinin ifadəsidir. Ata olaraq Rigolettonun keçirdiyi hissələrin əsl səbəbkarı olan Cilda obrazı isə operada parlaq musiqi xasiyyətnaməsini alan faciəvi bir obrazdır. Cildanın musiqi səciyyəsində, operanın əvvəlindəki ariozo və ariyalarında şən, şıltaq xarakterli qız obrazını (I pərdə) yaratmaq üçün bəstəkar oynaq, zərif melodiyalardan istifadə edir, Hərsoq tərəfindən aldadıldıqdan sonra onun partiyasında (II pərdə) lirik-dramatik əhval-ruhiyyə güclənir.

Valideyn-övlad münasibətlərinə C.Verdinin 1871-ci ildə tamaşaşa qoyulan "Aida" operasında da rast gelinir. "Aida" operasının üçüncü pərdəsində Nil çayının sahilində Aidanın atası Amonasro ilə səhnəsində valideyn-övlad münasibətləri vətən sevgisi və doğma torpağa olan sədaqət borcu ilə qarşılaşdırılır. Aida və Amonasronun dueti adı bir duet deyil, bu, böyük dramatik səhnədir. Bu səhnədə atanın lənətləri qızını çətin bir qərar qarşısında qoyur. Bu səhnədə ata ilə qızının münasibətləri məhəbbət və vətənə sadıqlıq hissələrinin qarşılaşdırılması ilə nəticələnir. Amonasronun qarşısızlaşmaz təlebi və Aidanın övlad kimi onun fikirlərinə riayət etməsi musiqinin tutqun çalarlarında əksini tapmışdır. Qəzəblənmiş atanın lənətləri qarşısında Aidanın ona təbe olması violonçellərin həzin və hərəkatlı melodiyası fonunda kəskin təzadlı bir səslənişi təqdim edir. Bu operada Aida ilə atasının vətənə sədaqət borcu ilə müəyyən olunan münasibətləri son nəticədə hər ikisinin faciəvi taleyini müəyyənləşdirir.

Rus bəstəkarlarının da yaradıcılığında valideyn-övlad münasibətləri üzərində qurulmuş operalar əsas yer tutur. Görkəmli rus bəstəkarı, M.Qlinkadan sonra rus musiqisi tarixində böyük rol oynamış A.S.Darqomıjskinin "Su pərisi" operası ata və övlad münasibətlərinin qabarık verildiyi daha bir operadır. A.Puşkinin dramı əsasında yazdığı bu operada A.Darqomıjski sosial konfliktin kəskinliyini, psixoloji təhlilin dərinliyini göstərmişdir. Rus musiqisində psixoloji lirik-məsiət dramının əsasının qoyulduğu bu operada sadə insanların şəxsi həyatından götürülmüş hadisələr əks olunmuşdur. Operada ata və övlad münasibətləri qarşılıqlı əlaqədə qabarık verilməsə də, qızının faciəsi atanın əsas dərdinə çevrilərək, onun bütün həyatını məhvə doğru aparır. Operanın əsas qəhrəmanı sade kəndli qızı Nataşadır və onun faciəsində cəmiyyətin ictimai-sosial qanunları günahlandırılır. Bu psixoloji operada bir ata kimi Dəyirmançının və onun övladı Nataşanın sarsıntıları böyük bədii qüvvə ilə

gösterilmiştir. Operanın əvvəlində atanın sadəlövh, avam kəndli qızı kimi böyüdüyü və tərbiyə etdiyi Nataşa sonradan Knyazdan qisas almaq istəyən amansız bir qisasçıya çevirilir. Onun musiqi səciyyəsi Knyaz ilə duet səhnələrində, xüsusiət atası Deyirmançı ilə duetində daha qabarlıq açılmışdır. Operanın ikinci pərdəsində Nataşanın səhnə arxasında oxuduğu mahnında və sonda əsl "qisas" tərzində yazılmış ariyasında artıq əvvəlki sadəlövh Nataşanın obrazına rast gəlinmir. Opera boyu əsas qəhrəmanlar inkişafda verilir. Belə ki, dəyirmançı əvvəlde özünü xoşbəxt hesab edən bir ata olsa da, operanın sonunda qızının derdində ağlığını itmiş faciəvi bir qəhrəmanına çevirilir. Operanın birinci pərdəsinin girişində səslənen dəyirmançının ariyası onun şən, həyatsevər və zarafatlı xarakterini açır. Yumorlu bir şəkildə verilən ariyada vodevil kupletləri ilə uyğunluq əldə edilmişdir. Orkestr səslənməsinin ariyaya verdiyi kənd koloritini dəyirmançının obrazını tamamlayır. Dəyirmançı ilə qızının münasibətləri operanın birinci pərdəsində göstərilse də, sonrakı pərdələr artıq həmin münasibətlərin təzahüründən doğaraq inkişaf edir. Nataşanın xarakterinin açıldığı tersetdə gənc qızın qəmli və kədərlı, səmimi hissələri lirik romans xüsusiyyətləri ilə ifadə olunur. Xüsusiət, kulminasiya zamanı seksta intervalı həcmində sıçrayışlar, rəvan, oxunaqlı melodiya Nataşa obrazına xas olan sadəlövhlüyü və məsumluğu işıqlandırır. A.Darqomijski bir-birinə dərin məhəbbətə bağlı olan ata və qızı arasındaki münasibətləri dövrün sosial qanunları çərçivəsində verərək, valideyn-övlad münasibətlərini daha da kəskinləşdirmiştir.

Ata və övlad münasibətləri "Qüdretli dəstə" bəstəkarlarının opera yaradıcılığında da özünü göstərir. Belə ki, A.Borodinin "Knyaz İqor", N.Rimski-Korsakovun "Qar qız" və "Çar gəlini" operalarında üstüörtülü şəkilde ata-övlad münasibətlərinə toxunulmuşdur. Bu operalarda aparıcı inkişaf xətti tamamilə fərqli şəkildə olsa da, övladların hissələri, ataların onlara görə keçirdikləri həyəcanlar daha qabarlıq ifadə olunmuşdur.

A.Borodinin "Knyaz İqor" operasında Vladimir ilə atanın münasibətləri daha çox operanın ikinci pərdəsində, əsir düşdükdən sonra geniş açılır. Gənc Vladimirın atasından fərqli olaraq, malik olduğu həssaslığı onun coşğun, həyəcanlı intonasiyaları ilə uzlaşdırılmışdır. Operanın əsas süjet xəttini rusların qıpçaqlarla çəkışması təşkil etdiyindən burada valideyn-övlad münasibətləri dərinləşdirilməmişdir.

A.Ostrovskinin eyniadlı pyesi əsasında yazılan "Qar qız" operası N.Rimski-Korsakovun ən mükəmməl nağılı operası nümunəsidir. N.Rimski-Korsakovun "Qar qız" operasında (1882) bəstəkar üçün səciyyəvi olan xüsusiyyətlər əksini tapmışdır. Təsvir edilən əfsanəvi Berendeylər ölkəsi, bir-birinə qovuşmuş real və fantastik aləmin təsviri, qədim xalq mərasimlərinin, adət-ənənələrinin şairanə şəkildə verilməsi operanın süjet xəttini daha da zənginləşdirmiştir. Rus xalq folkloruna əsaslanan operanın musiqi dilində N.Rimski-Korsakovun dəst-xəttinin ən parlaq cəhətləri özünü qabarlıq şəkildə bürüzə vermişdir. Operada Qar qız ilə onun valideynləri - Bahar ilə Şaxta baba arasında

münasibətlər realistik xüsusiyyətlərle romantik ideallaşdırmanın birləşməsi şəklində verilmişdir. Məlumudur ki, Bahar və Şaxta baba surətləri də insan xarakterlərinin xüsusiyyətləri ilə aşılanmış obrazlardır. Onların münasibətlərinin bir qismi həm də rəmzi məna daşıyır. Təbiət qüvvələri olan Şaxta baba və Baharın övladları Qar qız ilə münasibətləri həyatı cəhətlərlə göstərilmiş və insanlışdırılmış xarakterlərlə ifadə olunmuşdur. Qar qız surəti fantastik cizgilərlə sadə qız obrazına xas olan cəhətləri özündə birləşdirir. Şaxta babanın övladı olan Qar qızın soyuq qəlbində oyanaraq alovlanmasığa başlayan məhəbbət hissi onun özünü əridərək, operanın əvvəlində hazırlanan sonluğu tamamlayır. Qar qızın soyuq bir məxluqdan qəlbində məhəbbət oyanan qızın çevrilmesi musiqidə də öz əksini tapmışdır. Operada Qar qızı səciyyələndirən mövzular onun aria, ariyetta və ariozolarında ifadə olunur. Bəstəkar Qar qızı olan münasibətdə həm onun doğma valideynlərinin (Şaxta baba və Bahar), həm də onu öz övladı kimi qəbul edən Berendeylər ölkəsinin sakinlərinin (Bobil və Bobilixa) hissələrini əks etdirmişdir. Hər iki tərəfdən eyni mehəbbət və sevgi ilə qarşılısan Qar qızın kədərli sonluğu onun əsl insani hissələri dərk etməsi ilə əlaqələndirilir. Buna görə də onun əriməsi eyni zamanda onun məhəbbəti dərk etməsindən irəli gəlir. Belə ki, "soyuq Qar qızın qəlbində sanki gizli vəziyyətdə yaşayış poetik hissələr" onun insanların həyatına uyğunlaşmasını da nümayiş etdirir [4, s. 35]. Bu baxımdan N.Rimski-Korsakovun "Qar qız" operası nağılı operalarında valideyn-övlad münasibətlərinin ifadə olunmasının parlaq nümunəsi kimi dəyərləndirilə bilər.

N.Rimski-Korsakovun "Çar gəlini" operası (1899) L.Meyin eyniadlı dramı əsasında yazılmışdır. Dramın süjeti rus çarı IV İvanla bağlı tarixdən melum olan bir hadisəyə əsaslanır. Doğrudur, operanın süjet xəttində Novgorodlu tacir qızının saraya gelin gətirilməsindən və həmin qızın qəfildən xəstələnib ölməsindən bəhs olunur. "Çar gəlini" haqqında bəhs edən Ş.Həsənova belə qeyd edir: "Operada bəstəkar dramdakı məisət süjetindən daha çox, surətlərin psixoloji səciyyəsinə üstünlük vermişdir. "Çar gəlini" lirik-dramatik operadır. Musiqi dramaturgiyasının inkişafı bəstəkarın nağılı operalarındakindan tamamilə fərqlənir" [4, s. 38]. Valideyn-övlad münasibətləri operanın birinci pərdəsində özünəməxsus bir təfsirdə N.Rimski-Korsakov tərəfindən yaradılmışdır. Hadisələrin sürətlə inkişaf etdiyi operada Marfa və atası Sobakin, yəni faciəyə düber olmuş insanların münasibətləri dərinləşdirilməsə də, onların bir obraz kimi açılması əsas yer tutur. Burada toy ərefəsində Marfanın hissələri, onun incə, müləyim xarakteri ailə dəyərləri baxımından dəyərləndirilir. Marfanın atası Sobakinin dördüncü pərdədə oxuduğu ariyada qızının faciəsinin məğzi, fəlakətin qarşısının mazlılığı böyük ustalıqla ifadə olunmuşdur. Kəskin dramatizm qızının faciəsi ilə üzləşən atanın hissələrini əks etdirir.

Ümumiyyətlə, N.Rimski-Korsakovun nağılı operalarından fərqli olaraq, "Çar gəlini" operasında baş verənlər real, həyatı konfliktlərə əsaslanır və onların qarşılaşdırılması üzərində qurulur. Əsas obrazları ariya

ve ariozolarla seciyyelendirilen bəstəkar bu nömrələri əksər hallarda bütöv səhnələrdə birləşdirir.

Azərbaycan bəstəkarlarının operalarında ata-övlad münasibətləri Ü.Hacıbəylinin "Koroğlu" operasından başlayaraq, özünü bürüze verir. Belə ki, operanın əsas ideya xəttini xalq obrazı, onun məzəlum vəziyyətdən tədricən güclənən etiraza, ədalət uğrunda əzmlə mübarizəyə qalxması təşkil etse də, valideyn-övlad münasibətləri bu operada diqqəti cəlb edən istiqamətlərdən biridir. "Koroğlu" operasında valideyn-övlad münasibətləri Rövşən və atası Alı kişi, eləcə de Nigar və atası Həsən xan arasında müəyyənləşdirilmişdir.

Operada qəhrəmani məzmun əsas yer tutsa da, Koroğlu, Nigar obrazlarının açılmasında onların valideynləri ilə olan münasibətləri, haqsızlığa qarşı etiraz, ədalet carçısı olması xüsusilə qabarıq verilmişdir.

Məlumdur ki, operada Koroğlu obrazı hərtərəfi musiqi seciyyəsinə malikdir. Dinamik inkişaf şəklində verilən Koroğlu obrazı sevən aşiq, coşğun, mübariz aşiq olmaqla yanaşı, eyni zamanda atasını dərin mehəbbətle sevən gənc bir mübarizdir. Koroğlunun bu adla adlandırılmasında ele onun atasının başına gətirilən müsibətlər, gözlərindən mehrum olmasına səbəb olan faciəsi ilə bağlıdır. Bu mənada Koroğlu operasında hadisələr öz başlanğıcını məhz Alı kişinin kor olmasından götürərək, xalqın mübarizəyə qalxması üçün təkan rolu oynayırlar. Alı kişinin oxuduğu "Ortada yox idi heç bir günahım" ariozosu faciəyə düber olmuş insanın dərin hüznülü kədərini, onun oğluna olan ümidişlərini ifadə etməklə yanaşı, eyni zamanda xalqın da mübarizəyə qalxmasının başlanğıcını təşkil edir.

"Koroğlu" operasında daha bir ata-övlad münasibətləri Nigar ve Həsən xan xəttində özünü göstərir. Belə ki, operada dinamik inkişafda göstərilən Nigar obrazının birinci pərdədəki ariyasında onun bütöv portreti yaradılır. Ariyada Nigarın şəxsi hissələrinin zərifliyi, səmimiliyi ilə xalqla bağlılıqdan gelən qəhrəmanlıq əzmi üzvi vəhdətdə verilsə də, onun atasının zülmənə qarşı olan etirazına da toxunulur. "Şərir Həsən xan" deyən Nigarın atası ilə münasibətləri haqq və ədalətə, xalqa olan zülmə qarşı etiraz seviyyəsində müəyyən olunur. Elə bunun nəticəsidir ki, Nigarın ikinci pərdədəki ariyası son dərəcə kədərli, fəryad xarakteri daşıyaraq onun ağır taleyinin rəmzi kimi səslənir. Bu dramaturji çizgi ilə Üzeyir Hacıbəyli Nigarın mənəvi gözəlliyini, ciddiliyini nəzərə çarpdır. Nigar obrazının açılması zamanı gözəl, axıcı melodiyalardan istifadə edən bəstəkar öz qəhrəmanının hissələrini dərindən duyduğunu, onun daxılində baş verən sarsıntılarının mənəvi gözəlliklə əlaqələndirilməsini irəli çəkir.

Mənfi qəhrəman olan Həsən xanın zülmkar, müstəbid xarakteri - İovğalıq, təkəbbür ("Xanların xanıym"), rəhmsizlik ("Qəsdən bunu etmiş ol haramzada") kimi müxtəlif cəhətləri onun çıxışlarında əks olunaraq, mənəvi keyfiyyətlərə malik olmayan ata kimi xarakterini formalasdır. Həsən xanın ümumileşdirilmiş portretinin yaradıldığı ikinci pərdədəki ariyasında ("Mina ibriklərə şərab doldurun") kəndli üsyanından qorxuya düşməsini məharətlə gizlədən hökmlü, İovğa hökmdarın süni əzəməti musiqi vasitəsilə canlandırılır

ve Nigarın atasına olan hissələrində yanılmadığı nəzəre çatdırılır. Bu ariyada Üzeyir Hacıbəyli xanın amirane nişalarına münasib nitq intonasiyalarını son dərəcə dəqiqliklə vurğulayaraq, ustalıqla xana öz istehzali münasibətini bildirmiştir.

Fikrət Əmirovun "Sevil" operasında da valideyn-övlad münasibətlərinə yer verilmişdir. Görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının eyniadlı pyesi əsasında yazılan "Sevil" operası dövrün aktual probleminə - qadın azadlığına həsr olunmasına baxmayaraq, digər dramaturji inkişaf xəttlerinə de burada rast gelinir. Kölə kimi itaət etməyə məcbur edilən məzəlum, fağır Azərbaycan qadınının əzab-eziyyətlərə, təhqirlərə dözməyərək, köhnə adət-ənənələrə qarşı çıxmazı əsas dramaturji xətti təşkil etməsinə baxmayaraq, bu fonda valideyn və övladlar arasında olan münasibətlər də açılmışdır. T.Əyyubovun yazdığı librettoda pyesdən fərqli bir sıra epizodlar daxil edilə də, ailədaxili münasibətlər saxlanılmışdır. Valideyn-övlad münasibətləri operanın ilk iki pərdəsində açılır. Mühitin, əsas obrazların, xüsusilə Sevil və Balaşın xarakterlerinin açılmasında birinci pərdədə verilən valideyn-övlad münasibətlərinin rolü mühümdür.

Operanın birinci pərdəsində Balaşın evindəki səhnədə Sevilin ariozosu və beşik mahnisi səslənir və burada onun bir ana kimi övladına olan sevgisi açılır. Sevilin ariozosu xalq mahnıları ruhunda yazılmışdır. Öz bədbəxtliyinin səbəbini acı taleyində görən Sevil ariozoda həyatından şikayətlənir. Ariozonun kiçik diapazonu, onun bədii-emosional quruluşu, ariozonu həzin-lirik xalq mahnılarına yaxınlaşdırır. Bu yaxınlıq ağac nəfəs alətlərinin kədərli melodiyasında nəzəre çatdırılır. Aydın şəkildə ifadə olunmuş beşik nəğməsi də ariozoya yaxın olub, sakit, səmimi obrazı təcəssüm etdirir. Burada vokal səslə duet formasında səslənən klarnetin tembri sonralar tez-tez Sevilin partiyasını müşayiət edərək, onun leytembrinə çevirilir. Bu səhnədə Atakişinin gəlişi Sevili qəməgin düşüncələrdən ayra bilmir. Atakişı rəqs xarakterli kuptələri oxuya-oxuya nəvəsini əyləndirir. "Balama qurban" deyərək, nəvəsini oxşadığı mahnısında isə artıq baba-nəvə sevgisi açılır və bu münasibət artıq ailə dəyərləri seviyyəsində göstərilir.

Valideyn-övlad münasibətləri operanın ikinci pərdəsində Sevilin oğlu Gündüzə olan hissələrdə bir daha açılır. Sevilin "Ayrı düşdüm Gündüzümüzən" ariyası oğlundan ayrılmış ananın kədərini, əzab-eziyyətini ifadə edir. Ariyanın kənar hissələri üzərində qurulmuş Sevilin leytmotivi burada daha yaniqli və qəmli səslənir. Həzin-dramatik və emosional musiqi kədər içində öz övladı üçün həyəcan keçirən ananın hissələrini açır. İntizar, kədər, bir qədər deklamasiya xarakterli, bas klarnetdə səslənən ariya unison şəklində verilmişdir.

Görkəmli Azərbaycan bəstəkarı F.Əlizadənin "İntizar" operasında xalqın faciəsi, Qarabağ munaqışəsi təsvir edilərək, çox dərin hissələrə toxunulur. Bəstəkar operanın dramaturgiyasında incəsənətin əbədi mövzusunu - xeyir və şərin mübarizəsini təcəssüm etdirir. Opera faciə ilə bitir, lakin burada her şeydən uca olan ədalətə inam hissi tərənnüm olunur.

F.Əlizadənin “İntizar” operasının dramaturji inkişaf xəttində Azərbaycan xalqının ən ağır problemine toxunulur. Öz vətəndaş mövqeyini eks etdirən bəstəkar amansız düşmənin apardığı ədalətsiz müharibədən bəhs edərək əsərdə doğma xalqının ağrı və acılarını canlandırır. F.Əlizadənin bu əsəri ideyası etibarilə sanki bütün bəşəriyyətə ünvvanlanmışdır. Milli mədəniyyətimizdə çox dəyərli bir hadisə olan F.Əlizadənin “İntizar” operası bütövlükde vətənpərvərlik ideyası daşıyaraq, doğma torpaqların işğaldan azad olması üçün canını fəda edən xalq qəhrəmanlarını alqışlayır.

“İntizar” XXI əsrə müasir mövzuda yazılın ilk Azərbaycan operasıdır və Azərbaycan operasının en güzel ənənələrini yeni şəraitdə, müasir üslubda davam etdirir. Operanın ideyası böyük epik miqyasda tərənnüm edilir və dramaturji inkişaf xəttində bütün çətinliklərə mətanətlə sine gərərək, ağır əzablara qatlaşan xalqın obrazı canlandırılır. Operada vətənpərvərlik ideyası lirika ilə six vəhdətdə verilmiş və məhəbbət mövzusu vətəne məhəbbət hissələri ilə paralel inkişaf edir. Buna görə de operanın dramaturji inkişaf xəttində məhəbbət hissələri qabarıl ifadə edilərək, geniş mənada şərh olunmuşdur. Aile başçısının, ata və ananın övladlarına məhəbbəti, torpağa və vətənə məhəbbət hissələri əsərin dramaturji inkişaf xəttinin əsas ideyasını təşkil edir. Operada vətənpərvərlik mövzusu ilə yanaşı, sərf Azərbaycan ailələri üçün səciyyəvi olan ailə dəyərləri də əsas yer tutur. Vətən, doğma torpağa məhəbbət məhz bu dəyərlərdən bəhrələnir və ailə çərçivəsindən başlayaraq, təmiz ali hissələr yaranır.

Ailənin başçısı Seyid kişinin, onun həyat yoldaşı Əslinin övladları ilə münasibətinin əsasında milli mənəvi dəyərlərin saxlanması əsas yer tutur. Burada iki maraqlı məqam müşahide olunur. Birincisi onların doğma övladı Mələyə olan münasibələri, ikincisi isə uşaqlıqdan məhəbbətlerini əsirgəmədikləri, dağlarda təpilan İtkinə göstərdikləri əsl valideyn duyğularıdır. Seyid kişinin ailəsində böyüyən Mələk və İtkinin səciyyəsinin açılması, onların fərqli xarakterlər nümayiş etdirmələri operanın dramaturji inkişaf xəttində əsas yerlərdə birini tutur. Mələyin faciəvi taleyi, İtkinin böyüdüyü ailəsinə xəyanəti, Seyid kişinin ailəsində mənəvi dəyərlərin heç bir maneəyə baxmayıaraq saxlanılması, firavan həyatın faciələrlə əvezlənməsi operanın inkişaf xəttində öz əksini tapmışdır. Xüsusiylə, vurnuxa-vurnuxa öz balasını axtaran Əslinin təşviş içində balasını tapması valideyn-övlad münasibətlərinin ən kədərli ve faciəvi xəttini təşkil edir. Qar altında donmuş balasını tapan Əsl ona laylaya bənzər ağrı deyir. Başına gələn faciələrdən sarsılan Əslinin oxuması Azərbaycan qadınlarının Qarabağ faciəsində yaşadıqlarının nə qədər kədərli olsa da, yaşadıqları həqiqətlər və real həyatın ümumiləşdirilmiş ifadəsidir.

F.Əlizade “İntizar” operasında yalnız vətənpərvərlik hissələrini deyil, həm də azərbaycanlı ailələri üçün səciyyəvi olan mənəvi keyfiyyətləri də ön plana çıkmışdır. Ananın övladını itirməsi və acı fəryadi, övladlığı götürdüyü kiçik uşağın böyük faciələr yaratması, yaşanan faciələr bu mənəvi dəyərləri sarsıtmır, əksinə vətənə, torpağa bağlılığı daha da

gücləndirir. Bu mənada “İntizar” operası Qarabağ faciəsinin müsiqidə ifadə olunması ilə yanaşı, həm də milli mental ailə dəyərlərinin qorunması baxımından da yüksək sənət əsəri kimi dəyərləndirilə bilər.

Neticə

Bələliklə, valideyn-övlad münasibətlərinə nəzər saldıqda, həm Qərbi Avropa və Rusiya, həm də Azərbaycan bəstəkarlarının nəzərdən keçirdiyimiz operalarında müəyyən məqamlar diqqəti cəlb edir. Bu sıradə ən faciəvi münasibətlər C.Verdinin “Rigoletto” operasında müşahide edilir. Lakin mühitin təsirində irəli gələrək, faciə ilə üzləşmə A.Darqomijskinin “Su pərisi” operasında da müşahidə olunur. Eləcə də N.Rimski-Korsakovun “Çar gəlini” operasında Marfanın kədərli taleyi də onun atası Sobakinin sarsıntıları kimi qəbul oluna bilər.

Bundan əlavə, Azərbaycan bəstəkarlarının operalarında da valideyn-övlad münasibətlərinə fərqli yanaşma özünü göstərir. Ü.Hacıbəylinin “Koroğlu” operasında Rövşən-Ali kişi, Nigar-Həsən xan münasibətləri ədalətsizliyə, haqsızlığa etiraz səviyyəsində nəzərə çarpır. F.Əmirovun “Sevil” operasında isə bu faciə zülm altında əzilən ananın övladına sevgisinin ifadəsidir. F.Əlizadənin “İntizar” operasında isə Qarabağ faciəsini yaşayan ailələrin kədərli taleyi çərçivəsində ailə dəyərlərinin, valideyn sevgisinin sonsuzluğu əks olunur. Bu baxımdan müasir dövrümüzə vətənpərvərlik hissələri ilə yanaşı, ailədaxili dəyərlərin ifadəsi baxımından “İntizar” operasının rolü əvəzsizdir.

Məqalənin elmi yeniliyi kimi qeyd etməliyik ki, ilk dəfə olaraq, Qərbi Avropa, Rusiya və Azərbaycan bəstəkarlarının operalarında valideyn-övlad münasibətləri araşdırılmışdır. Həm xarici, həm də Azərbaycan müsiqişünaslarının elmi-tədqiqat işlərində, müxtəlif elmi səpkili məqalələrində operaların süjet xətti, inkişaf xüsusiyyətləri, obraz-emosional məzmunu, dramaturji inkişafın həlli məsələləri araşdırılsa da, valideyn-övlad münasibətləri ilk dəfə olaraq təqdim olunan məqalənin mövzusunu təşkil edir. Məqalədə valideyn-övlad münasibətlərinə müxtəlif baxış bucaqları altında yanaşılmışdır. Belə ki, valideyn-övlad münasibətlərində qarşılıqlı yanaşmalardan savayı, həm də obrazların daxili ələminin, operanın dramaturji inkişaf xəttində malik olduğu cəhətlər de açılmışdır. Tədqiqat zamanı operadakı hadisələrin cəreyan etdiyi məkandan asılı olmayıaraq, valideyn-övlad münasibətləri əsərin dramaturji inkişafını bilavasitə istiqamətləndirir. Bu zaman süjet xəttindən asılı olaraq, obrazların açılmasına münasibət fərqlidir. Məsələn, C.Verdinin “Rigoletto” operasında qızının bədbəxtliyi atanın faciəsi ilə neticələnir. Eyni yanaşmanı S.Darqomijskinin “Su pərisi” operasında müşahidə etmək mümkündür. Lakin Ü.Hacıbəylinin “Koroğlu” operasında Nigarın atasına münasibəti haqq-ədalətin bərqərar olmasına əsaslanır.

Araşdırılan mövzunun tətbiqi əhəmiyyəti geniş və əhatəlidir. Belə ki, məqalənin mövzusu yalnız musiqi ədəbiyyatı və tarixi mövzularının keçirilməsi zamanı deyil, həm də valideyn-övlad münasibətlərinə yanaşmalar baxımından psixologiya fənnlərində tətbiq

edilə bilər. Müasir dövrde təhsil sistemində fənnlərarası integrasiyanın olmasını nəzərə alsaq, məqalədə araşdırılan mövzu musiqi və psixologiya fənnləri arasında bilavasitə əlaqənin yaradılmasına xidmət edir. Hazırkı dövrün qanuna uyğunluqları baxımdan yanaşsaq, məqalədə verilən valideyn-övlad münasibətləri bu əlaqənin sırf klassik formasını ehtiva edir. Bu isə öz növbəsində müasir dövrün dəyişikliklərə müşahidə olunan mühitində valideyn-övlad münasibətlərinin aktual olmasını və hər zaman mənəvi dəyərlərin üstünlük təşkil etməsini vurgulayır.

Eyni zamanda valideyn-övlad münasibətlərinə əsaslanan mövzuların son dövrlərdə xüsusiət əhəmiyyət kəsb etməsi də vurğulanmalıdır. Bu

baxımdan məqalənin mövzusu müasir dövrün müxtəlif istiqamətləri arasında hər zaman əhəmiyyətlidir. Belə ki, burada saf ailə dəyərlərinin mənəvi təmizliyi daha çox qabardılmışdır.

Beləliklə, opera janrında yazılmış əsərlərdə valideyn-övlad münasibətlərinin təcəssümü müəyyən istisnalar olmaqla, saf və məsum hissələrə əsaslanır. Nəzərdən keçirdiyimiz bu əsərlərdə əsas ümumiləşdirici xüsusiyyət ailə dəyərlərinin qorunması, sədə insanların şəxsi faciələrinin daha qabarlıq verilməsidir. Bu baxımdan yanaşlıqda, valideyn-övlad münasibətləri bütün dövrləri əhatə edən cəmiyyət üçün aktual məsələ kimi opera janrında yazılmış əsərlərdə aparıcı dramaturji xətt əhəmiyyəti kəsb edəcəkdir.

ƏDƏBİYYAT

1. Azərbaycan musiqi tarixi [5 cilddə] / tərt. ed. Z.Səfərova - Bakı: Elm, - c. 5. - 2020. - 669 s.
2. Hacıyeva, M.T. Firəngiz Əlizadə musiqisinin fəlsəfə dünyası / M.T.Hacıyeva. - Bakı: Elm və təhsil, - 2011. - 216 s.
3. Həsənova, Ş.H. Musiqi tarixindən mühazirlər. I hissə / Ş.H.Həsənova. - Bakı: Adiloğlu, - 2008. - 94 s.
4. Həsənova, Ş.H. Musiqi tarixindən mühazirlər. II hissə / Ş.H.Həsənova. - Bakı: Adiloğlu, - 2012. - 133 s.
5. Qasımovə, S.C. Azərbaycan musiqi ədəbiyyatı / S.C.Qasımovə. - Bakı: Adiloğlu, - 2009. - 248 s.
6. Abasova, Э.А. Узеир Гаджибеков - путь жизни и творчества / Э.А.Абасова. – Баку: Элм, – 1985. – 200 с.
7. Абасова, Э.А. Очерки музыкального искусства Советского Азербайджана (1920-1956) / Э.А. Абасова, К.А.Касимов. – Баку: Элм, – 1970. – 178 с.

Воплощение родительско-детских отношений в произведениях написанных в оперном жанре

В представленной статье рассматриваются родительско-детские отношения в произведениях оперного жанра, написанных в разные годы. В статье на примере некоторых опер западноевропейских, русских и азербайджанских композиторов рассмотрено влияние отношений между отцами, матерями и их детьми на сюжетную линию произведения и обобщены полученные результаты. В статье рассмотрены оперы «Риголетто» и «Аида» Дж. Верди, «Русалка» А. Даргомыжского, «Князь Игорь» А. Бородина, «Снегурочка» и «Царская невеста» А. Римского-Корсакова, «Короглы» Уз. Гаджебейли, «Севилья» Ф. Амирова и «Интизар» Ф. Ализаде. В этих операх исследовано психологическое состояние героев, а также семейные ценности в рамках родительско-детских отношений. В статье впервые исследуются родительско-детские отношения в произведениях, написанных в оперном жанре, и в каждом произведении, в зависимости от содержания оперы, выделены особенности подхода к этой теме. Отмечено, что в родительско-детских отношениях наряду с чистыми чувствами заметным аспектом является соблюдение принципа справедливости. Также подчеркивается значение родительско-детских отношений в музыкальном выражении опер и в направлении развития сюжетной линии.

Ключевые слова: композитор, опера, родительско-детские отношения, aria, ариозо, драматургическое развитие

The embodiment of parent-child relations in works written in the opera genre

In the presented article, parent-child relationships are considered in works of the opera genre, written in different years. In the article, in some operas of Western European, Russian and Azerbaijani composers, the influence of relations between fathers, mothers and their children on the storyline of the work is considered and the obtained results are summarized. The article examines the operas "Rigoletto" and "Aida" by G.Verdi, "Rusalka" by A.Dargomyzhsky, "Prince Igor" by A.Borodin, "The Snow Maiden" and "The Tsar's Bride" by A.Rimsky-Korsakov, "Korogly" by Uz.Hajibeyli, "Sevil" by F.Amirov and "Intizar" by F.Alizadeh. These operas explore the psychological states of the characters, as well as family values within parent-child relationships. The article is the first to explore parent-child relationships in works written in the operatic genre, and in each work, depending on the content of the opera, the features of the approach to this topic are highlighted. It is noted that in parent-child relationships, along with pure feelings, a noticeable aspect is adherence to the principle of justice. The importance of parent-child relations in the musical expression of operas and in the direction of the development of the storyline was also emphasized.

Keywords: composer, opera, parent-child relations, aria, arioso, dramaturgical development